

MƏGƏR ALLAH ÖZ BƏNDƏSİNƏ KİFAYƏT DEYİLMİ?

(Allahdan qeyrisinə yönələnə xitab)



Ey dəmir parçasına, daşlara, qəbirlərə yönələn; nüfuzlu, zəngin birisinə ümid edən kimsə! Ey Uca Allahdan başqasından kömək istəyən, dua edən kimsə! Ey Allahını tərk edən kimsə! Xitab sənədir!

- İbadət edilməyə, ümid bəslənməyə bir övliya layıqdır, yoxsa Rəbb olan Allah?
- Yalvarılmağa baş daşı, qəbir, pir layıqdır, yoxsa Rahmən və Rahim olan Allah?
- Kömək istənməyə layiq olan – aciz bunu etməyə aciz birisidir, yoxsa Qüdrət və Qüvvət Sahibi olan Allah?
- Qurban kəsilməyə Seyid, övliya layıqdır, yoxsa o qurbanı sənə nemət olaraq bəxş edən Allah?
- Dua edilməyə ölüb getmiş birisi layıqdır, yoxsa sənə şah damarından da daha yaxın olan Allah?
- Sığınmağa talisman, gözmuncuğu və ya yandırdığın şam layıqdır, yoxsa hər şeyi qoruyan Allah?
- And içməyə – aciz birisi layıqdır, yoxsa Əzəmət sahibi olan Allah?
- Heyvan nalı, göz muncuğu sənə ruzi verməyə qadirdir, yoxsa ər-Razzəq olan Allah?

Haqq ilah yalnız Allahdır. Ondan başqa ilahlaşdırılan hər bir şey batildir. Bizim bir Rəbbimiz var!

“Əgər siz onları çağırırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar...” [Quran, Fatir, 14]

X Bu ayələri oxuduqdan sonra, yenə də Allahdan başqalarını köməyə çağıracaqsan? Rəhmlilə Allah, bu dəfə təhdid edir:

⊗ *“Şübhəsiz ki, Allah Ona şəriki qoşmağı bağışlamayacaq. Bundan başqa olan (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şəriki qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.”* [Quran, Nisa, 116]

⊗ *“Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şəriki qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır.”* [Quran, Maidə, 72]

⊗ *“Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şəriki qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.”* [Quran, Zumər, 65]

⊗ *“Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.”* [Quran, Əraf, 194]

⊗ *“Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər.”* [Quran, Əraf, 197]

⊗ *“Haqq çağırışı yalnız Onadır. Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər.”* [Quran, Rad, 14]

⊗ *“De: “Allahdan başqa ilah saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər.”* [Quran, İsrə, 56]

Bu ayələri oxuduqdan sonra yenəmi körpənin qoluna və ya boynuna gözmuncuğu vuracaqsan? O körpəni gözəl surətdə yaradan Uca Allah demədimi ki: **“Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər..”** [Quran, İsrə, 56]

“O gün (Allah müşriklərə): İddia etdiyiniz şəriklərimi çağırın! – deyəcək. (Müşriklər) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər.” [Quran, Kəhf, 52]

Bütün bunların şirk olduğunu bilmirsənmi? Yoxsa şirkin, təkə bütələrə səcdə etmək olduğunumu sanırsan? Bəs Allahın şirki, ‘ən böyük zülm’ deyə adlandırdığını..?

“Həqiqətən, Allaha şəriki qoşmaq böyük zülmüdür!” [Quran, Loğman, 13]

Allaha şarik qoşmağa dair bəzi misallar:

- Allahdan qeyrisinə dua etmək.
- Allahdan qeyrisindən şəfa istəmək.
- Allahdan qeyrisindən övlad istəmək.
- Allahdan qeyrisindən ruzi istəmək.
- Allahdan qeyrisinə (qəbir, büt, övliya, mal-mülkə və ya dünyada söz sahibi olan nüfuzlu birisinə) tam bir ümid bəsləmək.
- Allahdan qeyrisini, Onun qədər sevmək.
- Başqa birisindən – Allaha qarşı olan qorxudan daha çox qorxmaq.
- Allahdan qeyrisinə and içmək və s.

Rəbbimiz, düşünməmizi, ağılları işə salmamızı istəyir..

Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağa xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında – dua, insan üçün ən zəruri ehtiyacdır.

Dua, möminin **qüvvətli silahı** olaraq, bəlanı uzaqlaşdıran sağlam qalasıdır.

Dua, yolunu itirmişlərin, hüznü və zülmə düşmüşlərin sığındığı qapıdır. Dua, ən böyük ibadətlərdən biridir. Sadıq olaraq dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan ümidini üzür.. Beləliklə də, onlara yönəlmir. Çünki yaradılmışlar ona nə zərər, nə fayda, nə ölüm, nə də həyat verə bilməzlər..

Buna görə də dua, ibadətdir. Uca Yaradan, bu ibadəti tərk edən kimsəni Özünə qarşı böyüklük edən biri saymış və onu şiddətlə təhdid etmişdir.

Uca Allah belə buyurur: **“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edirəm! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığdırmayanlar Cəhənnəmə zəlif olaraq girecəklər!”** [Quran, Gəfir, 60]

SON SÖZ OLARAQ, YAZIMIZA BAŞLIQ OLARAQ SEÇDİYİMİZ BU MÖHTƏŞƏM AYƏDƏN DAHA GÖZƏL BİR CÜMLƏ TAPA BİLMƏDİK:

“Məgər Allah – Öz bəndəsinə kifayət deyilmi?!” [Quran, Zümər, 36]